

# Balaban – sazımızın sədaqətli qardası

Azərbaycan xalqının istedadlı sənətkarları bir-birindən fərqli olduğu qədər də məraqlı, ecazkar musiqi səsləri çıxaran çeşidli çalğı alətləri icad edib dünya musiqi mədəniyyəti xəzinesinə bəxş etmişlər. Bu alətlərin hər biri ən qədim tarixə malik olub, Şərqi aləminin və Türk dünyasının rəmzinə çevrilmişdir.

**Q**opuz-saz, dütar, təmbur, zurna, dəf-qaval incəsənət dəyərlərimizin rəmzi hesab olunan musiqi alətlərimizdəndir. Səsləndiriləməsi nəfəslə, üfürməklə mümkün olan «ney», «zurna», «tulum», «tütək», «yan tütək» və «balaban» Azərbaycan, Türkiyə, İran (Güney Azərbaycan), o cümlədən Orta Asiya xalqlarının musiqi mədəniyyətində öncəli bir yera sahibdir. Müəllifi bəlli olmayan sənətkarlar tərəfindən ilk dəfə icad edilmiş Balaban musiqiçilər tərəfindən çalınmış, xalq arasında sevilərək yayıldıqca, sədasi digər ölkələrdə da gedib çıxmış, tədricin bu alətin oxşar formaları yarannmışdır. Təsadüfi deyil ki, bu nəfəslə alət Azərbaycanda, İranda və Dağıstanda «balaban», Özbəkistanda «bulamon», Qaraqalpaqdə «balaman», Çində «quanzi», Türkiyədə «mey», Koreyada «hyapiri», Gürçüstanda «duduk», Ermənistanda «duduk», Qırğızistanda «qamış sırnay», Yaponiyada «hiçiriki» kimi tanınmaqla türkəlli xalqların, eləcə Şərqi dünyasının ortaq maddi-mədəniyyət abidəsi timsalına çevrilmişdir.

Ayri-ayrı qaynaqlarda Balabanın müxtəlif adlarının olduğu təsbit edilmişdir.

1) Otaylı-butaylı Azərbaycan və

Türk xalqlarının dilindən düşməyən Dündük burlardan biridir. Bu gün də Türk futbolunu idarə edən hakimin fit vəsiti ilə oyunu yönəldirirək (idarə edərək) televiziya şörhçisinin ifadəsində «Hakim dündüyün çalıbor» deməsini çox eşitmışdır. Xalqımızın təbində də dündük kalmış bu gün da leksikonumuzda qalmaqdadır. Hətta bir şaxs digər ilə tutuşa zaman «Dündüyün biri, dündük» deməkə təhqir etdiyinin şahidi də olmuşdur.

Bəzi qaynaqlarda «İsgəndərin sur dündüyün» ifadəsinə də rast gəlirik. Hətta əski İran dilində «sur» kəlməsi bir buynuz çeşidi olaraq qeyd edilir. Yəni buynuzdan və ya qanından hazırlanın nəfəslə musiqi alətinə bir zamanlar dündük deyildiyi bilinməkdədir.

Azərbaycanın el şairi Camil Əkbərin

öz yaradıcılığında bu təbərdən beş dəfə

istifadə etdiyini müşahidə etmişdir.

1. Onun «Necə qocalmayaq belə dünəyada?» radifli qoşmasından bir bəndi örnək gətirməklə fikrimizi təsdiqləmək istərdik:

Dünyada nə qədər qalasınıq biz?  
Qapılıb xayala dalasınıq biz?  
«İsrafil dündüyün» qalasınıq biz,  
Necə qocalmayaq belə dünəyada?

2. Şairin 1956-ci ildə yazdığı «Ağ-

larsan» adlı qoşmasında da «İsrafil dündüyün» ifadəsinə rast gəlirik.  
*Çıxar öz qarşına elə söyüdüyün,  
Fəqirləri, gücsüzləri döyüdüyün.  
İsrafil çaldığı o sur dündüyün,  
Yetişər zamanın, qalar ağlarsan.*

3. Camil Əkbərin «Olmasa» başlıqli qoşmasının bir bəndində «İsrafilin sur dündüyün» kəlməsi belə poetik nəzmə ifadə olunmuşdur:

*İstəməzdim arsız-arsız qalım mən,  
İsrafilin sur dündüyün çalım mən.  
Xəzən vurmuş gül-çiçək tək solum  
mən,  
Şan-şöhrətim, iftixaram olmasa.*

4. Camil Əkbərin 14 aprel 1996-ci ildə yazdığı «Bəsimdir» adlı qoşmasında «İsrafil dündüyün» belə bir poetik misra ilə verilmişdir:

*Dünyanı tutaraq qala bilmərəm,  
İsrafil dündüyün çala bilmərəm.  
Fəth edib hər yanı ala bilmərəm,  
Könüllər mülliündə qalsam bəsimdir.*

5. Şairin 17 sentyabr 1983-cü ildə yazdığı «Belədir» adlı qoşmasında da «İsrafil dündüyün» kəlməsinə təsadüf edirik:

*Desələr əbədi qalasınan sən,  
Dağların döşünün lalasınan sən.  
İsrafil dündüyün qalasınan sən,*

*Sən qalısan da, çalmasan da belədir.*

Bir çox sözlüklərdə, yabancı qaynaqlarda da Dündük kalməsi nəfəslə çələnən bir musiqi aləti kimi yer almış, təhlil olunmaqdə, izah edilir. Seyfəddin Altaylıın 1994-cü ildə İstanbulda yayınladığı I cild «Azərbaycan – Türkçəsi sözlüyü»nın 328-329-cu səhifəsində dündük aləti həm də düdək olmaqla qamışdan düzəldiyini qeyd edir: «Dündük is. bək düdək», «Düdək is. Kəmiştan vs» den yapılan, nəfəsə çalınan besit bir müzik aləti; ney».

Azərbaycan xalqı dilimizin qaya-qanunlarına münasib, milli çalğı alətlərimizin adına əlavə olaraq «zən» və «qı», «qı» şəkilçilərini qoşduğu üçün tar çalana «tarzən», kaman çalana «kamanzən», ney çalana «neyzən» (daha çox Anadoluda), eləcə də qaval çalan şəxsə «qavalçı», dəf çalana «dəfqı», balaban ifaçısına «balabançı», balabən musiqiçiyə mey tutan şəxsə «meyçi», dəm saxlayana «dəmçi», zurnada ziyy tutana «züyçü», zurna çalan musiqiçiyə «zurnacı», tütək çalan adama «tütəkçi», dündük çalana isə «dündükçü» demisərlər. Əfrasiyab Bədəlbəylinin «Musiqi lüğəti» sözlüğünün 36-ci səhifəsində «dündük» ifadəsinə rast gəlirik.

Seyfəddin Altaylı 1994-cü ildə İstanbulda yayımlanan «Azərbaycan-Türkçəsi sözlüyü» kitabının I cildində balabanın təkcə Azərbaycan xalqına məxsus nəfəslə musiqi aləti olması fikrini 87-ci səhifədə belə ifadə etmişdir: «Balaban. is. «Azerbaycana has bir çalğı aləti».

Dövlət Musiqi Nəşriyyatı tərəfindən 1959-cu ildə Leninqradda (Sankt-Peterburqda) yayımlanan «Kratkiy muzıkal'nyi słovar» adlı kitabın 26-ci səhifəsində balaban, özbək və Azərbaycan xalq çalğı aləti olaraq qeyd edilmişdir. Başqa xalqlarda da rast gəlindiyi bildirilir: «Balaban – birdilli özbək, Azərbaycan xalq çalğı aləti. Digər xalqlarda da rast gəlinir». Yeri gəlmışkən onu da qeyd etməliyik ki, bu kitabda balaban alətinin yerinə səhvən zurnanın rəsmi qoyulmuşdur.

Nəhayət, «Sovetskaya ènциклопе-

dia» nəşriyyatı tərəfindən 1990-ci ildə Moskvada yayımlanan «Музыкальный энциклопедический словарь» kitabının 50-ci səhifəsində ortaq dəyər kimi Balabanın türkəlli xalqlara aid olduğunu qeyd edilir:

“Balaban” (Özbək və Dağıstan), “balabon” (Tacik.), “balaman” (Azərbaycan və Karakalpak), dilli-nəfəslə musiqi aləti.

1) Balaban – Özbəkistanda – balabon – bir dilli, taxta boru üzərinə gövdəsində 7 dəlik açılmış, 7 barmaqlı ifa olunan alətdir. Diapazonu – nona intervalıdır; səsi tutğun və yumşaqdır. Solo musiqi aləti kimi istifadə olunur.

2) Balaban – Dağıstan – bir dilli və qamışdan olub vizilti səs çıxarır. 8 dəlikli olub 5-8 barmaqlı çalınır, bir dəlik arxa tərəfdədir. Diapozonu 2 oktavadır, boru şəkilli olub, gövdəsi qamışdır. Çobanların ifa etdiyi solo alətidir.

3) Balaban – ikili dilçiyə malikdir. Xəmutun ortasında trost (küra formasında başlıq) vardır ki, bunun sayasında kökü dəyişmək mümkün olur. Gövdəsi ağacdandır. Barmaq basmaq üçün 9 dəliyi var. Diapozonu təxminən 2 oktava cıvarındadır. Səsi yumşaq, tembi məxməridir. Szazla, dəfələ birgə ifa olunmaqla, duet şəklinde çalınmaqla yanashı həm də ansambl tərkibində istifadə olunur.

4) Balaban – bu alətdə muğam, rəqs havaları, çoban nağmələri çalınmaqla yanaşı, eləcə də mahnilərin müşayiətində istifadə edilir. Xalq çalğı alətləri orkestrinə də daxildir.

Müxtəlif qaynaqlardan gətirdiyimiz konkret faktlardan bir daha aydın olur ki, bəzi elm adamları balabanın yalnız ayri-ayrı xalqlara, əsasən Qafqaz xalqlarına (azərbaycanlılar, ermənilər, gürçülər, dağıstanlılar), digərləri də Orta Asiya xalqlarına (özbəklər) aid etməklə, bir başqa musiqişünaslar da türkəlli ölkələrin ortaq manavi-estetik dəyərə malik nəfəslə çalğı aləti kimi öz münasibətlərini bildirib. Balabanın ikinci bir adına Türkiyədə «Mey» de-

yilməkdədir. M.R.Qazimihalın da qeyd etdiyi kimi, «Mey» (balaban) ilə «Ney» eyni olmayıb, fərqli səs, tembi xüsusiyyətinə malik nəfəslə çalğı alətləridir. Sənətkarlar tərəfindən üç fərqli ölçüdə istehsal olunduğu görə də Anadolu türklərində «ana mey» (ana balaban), «orta mey» (orta balaban) və «cura mey» (cüra balaban) adı ilə ifa olunmaqdadır.

Məlumdur ki, əskidən bəri Anatoloda balaban aləti «Mey» adı ilə ifa olunmuş, bu gün də həmin isimlə ifa olunmaqdadır. 50-60 il əvvəl Türk adət-ənənələrindən bəhs edən filmlərin çəkilişi zamanı məhz dramatik məqamlarda «Mey» (balaban – İ.İ.) alətinin sadaları ilə qəmli, kədərlə müşəmsiyyəti parçaların səsləndirilməsi, rejissorların peşəkarlığı sayasında kino musiqilərində uğurla yer aldığı xüsusiyyəti qeyd etmək lazımdır. Bu qəbildən olan filmlərə baxdıqımızda Meyin həzin səsi, yanğınlı nalısı uzaqdan eşidildiyi məqamda seyrilər bir onçə hiss edirlər ki, növbəti kadrların birində nəsa kədərlə bir hadisə olacaq.


Anadoluda bəzi növ «Mey» aləti vardır ki, səsinin bir qədər qalınlığı ilə diqqəti çəkir. Bu da alətin gövdəsinin başqa növləri ilə müqayisədə az da olsa uzunluğu və müştüyünün digər balanlara nişbətən qalın olması ilə əlaqədardır. Ə.Qafqaziyilə işa balabanın səsinin ince və qalın olmasına səbəbinə 2006-ci ildə yayınladığı «Iran türkləri – aşıq mühitləri» adlı kitabının 199-cu səhifəsində bu nəfəslə alətin dəliyindəki diametrinin geniş və dar olması ilə əlaqələndirir, məsələyə bəlsə aydınlaşdırır.

5) Balaban – bu alətdə muğam, rəqs havaları, çoban nağmələri çalınmaqla yanaşı, eləcə də mahnilərin müşayiətində istifadə edilir. Xalq çalğı alətləri orkestrinə də daxildir.

Qeyd etməliyik ki, Azərbaycan zurna ifaçıları tək bir ölçülü «solo zurnadan» (qara zurna) dəha çox istifadə edirlər. Böyük ölçülü zurna aləti isə «surnay» adı ilə Özbəkistanda hal-ha-

zırda ifa olunmaqdadır. Bu alət İranın Şərqi Azərbaycan bölgəsində məskunlaşmış Qarapapaq türklərinin, habelə Şiraz mahalında yaşayan Qaşqai türklərinin musiqi mədəniyyətində də geniş yer almaqdır olub, "Açıq saz", "Keşidə saz", «Kərinay» (70-80 uzunluqla, səypura bənzər zurna) adları ilə ifa edilməkdədir. Əsdiyiyyatşunası alım Ə.Qafqaziyah 2006-ci ildə Ərzurumda yayılmışdır "İran türkləri - aşq mühitləri" adlı kitabının 160-ci səhifəsində bu alət haqda belə yazar: "Zurna-Üfəmeli Türk musiqi aletlərindən birisidir. Genellikle ceviz veya erik ağacından yapılr.

Silindirik gövdəsinin uzunluğu 370-380 mm; üst tarafda yedi, alt tarafda bir deliğ vardır. Mıl dedikleri kisinin üzerine kamış takılarak yapılır. Bu kamışlı ağızdan üflenmələrdir. Sesin inciliyi və kalınlığı milin uzun veya kisalığı ilə ayarlanır. Boğazı ve ağızı geniş olana "açıq saz", boğazı ve ağızı dar olana ise "keşidə saz" denir. Ses merdiveni küçük oktatıv si bəmol sesinden, üçüncü oktatıv do sesine kadardır. Güclü te zit (zil - İ.İ.) sese sahiptir". Anadolu ərazisində fərqli görə ölçülərinə malik bu gur səslə alətin (həm də səsinin özünaməxsus qalılığı ilə bir-birlərinən fərqləndiyinə görə) "Qaba zurna", "Orta qaba zurna" və "Cüra zurna" ("Zil zurna") adları da vardır ki, bunlar Türk qaynaqlarından da bilinməkdədir. Qaba sözünün anlamı da bəzi lügətlərdə "kobud" səs mənasında izah edilmişdir.



mey"), el mərasimlərində çalmaqla ad baxımdan fərqləndirmişlər.

Azərbaycanda və İranda yerli xalqın toy-düyünlarında qədimdən bəri aşqala-balabanının, dəfçinin, zurnaçının qalıb-cağırması adəti bu gün də ya şədilənmişdir. Yəni balaban alətinin aşq toylarında sazla birgə xoş xəbərin timsali kimi iştirak etməsini xüsuslu vurğulamaq lazımdır. Anadolu adət-ənənələrinə məxsus toy mərasimlərində hətta bu gün də Azərbaycanda (vaxtı İravan mahalında, hal-hazırda Qazax və bəzi bölgədə), İran türklərində də şəhər məclislərinin zurna-davulla (zurna-nağara) keçirilməsi, əsasən xoş xəbərin, toy-düyünün müjdəcisi olaraq səsləndirilməkdədir.

3) Balabanın üçüncü bir adı xalqımız tərəfindən "Balaman" kimi də tanınmaqdadır. Yeri gəlmışkən qeyd etməliyik ki, görkəmli musiqişunas alım Əfrasiyab Bədəlbəyli 1969-cu ildə "Elm" nəşriyyatı tərəfindən Bakıda yayımladığı "Musiqi lügəti" sözlüğünün 29-cu səhifəsində "balaban" alətinin "balaman" kimi belə izah etmişdir.

4) Sənətşunaslarımız Balaban alətinin həm də «Yasti balaban» adı daşımasını onun müştüyünün ikiqat yasti qamışdan emal olunması ilə izah edirlər. R.Qazimihal «Türk nəfəsi çalıqlar» adlı kitabının 42-ci səhifəsində qeyd edir ki, «Kıskac kamışın yassılığını (yastılığını - İ.İ.) sağlayan (təmin edən - İ.İ.) yassi (yasti - İ.İ.) bilerzikdir». Müəllif həmin səhifədə daha sonra yazar: «Kıskac veya kuskane - kamışı sıkmaya yanır işpih bağdır». Adətən üzüm tənəyindən hazırlanın bilsərziyə bənzər bu hissəyə Türkiyədə «kıskac», Azərbaycanda isə iki adla: «xamit» və «sixac» deyirlər. Xüsusi bir üsulla yastılaşdırılan qamış (bu hissəyə müstük də deyilir) gövdə, sixac və ağızlıdan ibarətdir. Səsi tənzim edə bilmək üçün xamit müştüyün üzərinə geyindirilir.

Xamitin 1-2, bəzi hallarda isə 3-4 sm irali və ya geriye doğru çəkilməsildə səsler bir qədər dəyişir. Tənzimmediçi funksiyaya malik sixacın əhəmiyyəti odur ki, balabanın baş hissəsinin genişlənə bilməsinin, təhrif olunmasının qarşısını almaqla, alətin səsini müyyəyen qədər incəldilib qalınlaşdırma bilir. Ən əsası isə ifa olunacaq musiqiçinin qararlaşdırılmış tonallığına uyum saxlaması üçün kökünü nizamlayır. Bununla da ansambl tərkibində və ya orkestr heyətində yər alan balabanın digər çalğı alətləri ilə eyni tonallıqda, vahid ahəngda səslənməsinə yardım edir.

5) Bir müləhizə də vardır ki, bu alətin səsinin həzin, qomli, yanğılı olması, onun «Yashi balaban», «Yash balaman» adını da yaratmışdır.

1973-cü ildə qədim Gəncə şəhərində olan bir cənaza mərasimində, dəfn etmək üçün «Səbiskar» qəbiristanlığında hərəkətdə olan insan kütləsinin

qarşısında (tabutu ciyinlərində aparan şəxslərin arxasında) bir balaban, bir dəməkəs, bir nağara ifaçısı, instrumental kədərləri əhval-ruhiyyəli melodiyalar çalaraq (adətən «Şüstar», «Hümayun», «Bayati-Şiraz», «Segah» müğamlarından bəzi şöbələr, ağır tempə malik Azərbaycan xalq mahmurlarından ibarət uyğun lirik parçalar: «Gözəlim sənən», xüsusi də Cəfər Cabbarlinin «1905-ci ildə» əsərində səslenən «Azad bir quşqam» mahnısını və s.) son mənzil həzin musiqi sədaları altında aram-aram müsəyət etdiyini heç unuda bilmirəm. Çok güman ki, Balabanın bu cür yas mərasimlərində ifa edilməsi, bu alətin «Yashlı balaban», «Yash balaman» ad variantlarının yaranmasına səbəb olmuşdur.

Azərbaycan balaban sənətində solo ifa ilə yanaşı, iki alətlə olan müstərək (duet) ifa prinsipi də yer almışdır ki, əsas melodyanı birinci balabançı çalır. İkinci balabançı isə musiqi bitənədək fasıl vermədən, müntəzəm olaraq ona asta və həzin-həzin züy tutaraq səsler arasında boşluğu doldurməq çəlşir.

6) Azərbaycan ustalarının istehsal etdikləri ənənəvi balabanın uzunluğu əsasən 280-300 mm, diametri 20-22 mm olub, /Kökü in H (si)/ səs düzü mü diatonikliy ilə fərqlənilən (xromatik səslerlə də ifa etmək mümkündür) diaüzonu bər iktava yaram haqmındır. Daha çox ərik, armud, findiq, tut, ceviz



əğacından istehsal olunan fərqli Balabanların səs genişliyi əsasən kiçik oktagon «sol» səsindən ikinci oktagonın «do» səsinə kimi olduğu halda, «re» səsinə qədər olanlar da mövcuddur. Bəzi hallarda ifa zamanı bir neçə səs də əlavə edilməkla səs diaüzonu bir qədər artırıla da bilir ki, bu da çalğının peşkarlıq səviyyəsinin yüksək olması ilə əlaqədardır. Azərbaycanda ifaçılıq sənətinin sürətlə inkişaf etməsi, musiqi repertuarının zenginləşməsi, həbələ sənətkarların musiqi zövgərlərinin dəyişməsi və yüksələməsi, balabanın yeni formalarının istehsalı zərurətini də yaratmışdır. Bu münasibətlə də balaban ustaları müasir tələblərə cavab verən bu alətin yeni çeşidlə növlərini icad edib istehsalına başlamışlar. Fərqli quruluşuna, ölçüsünə və səslənməsinə görə bəzələr yeri terminlərlə: «Böyük balaban», «Kiçik balaban» (pikolo və cüra balaban), «Klapənli balaban», «Alt balaban» («solo balaban»), «Tenor balaban» («zil balaban»), «Bas balaban» isimləri ilə adlandırılmış oldu. Adı keçən bu alətlər fərqli növlərinə əsasən də xalq çalğı alətləri orkestrləri, ansamblları, folklor musiqi qrupları tərkibində səs imkanına, diaüzonuna və registr xüsusiyyətinə görə də yer almışdır. Bir çox bəstəkarlarımız bu alətin bədii-texniki ifa imkanlarını nəzərə alıb xüsusi əsərlər da yazımuşlar.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyov məhz ilk dəftər təşəbbüs göstərib balabanı xalq çalğı alətləri orkestrinə daxil etməkla, «II fantaziya» adlı əsərinin birinci hissəsində bu çalğı alətinin tembrindən müvəffəqiyətlə istifadə etmişdir.


Daha sonralar Üzeyir məktəbinin layiqli davamçısı, Azərbaycan xalq artisti Cahangir Cahangirov

“Zooloq alımlarımız “Balaban” adında bir ov quşunun mövcudluğundan bəhs edirlər. Yəqin ki, alətin tembri bu quşun səsinə oxşar (həzin, kövrək) olduğu üçün elə “Balaban” adlandırılmışdır.

«Qəzəl» adlı əsərini məxsusı olaraq 4 balaban aləti üçün bəstələmişdir. Azərbaycanın xalq artisti, professor Süleyman Ələsgarovun «Xalya dalarən» adlı əsərini də balaban ustaları uğurla ifa etməkdəirlər. Onu də qeyd etməliyik ki, bu örnəklər balaban alətinin spesifik imkanlarına və səciyyəvi ifa xüsusiyyətinə tam cavab verməkdədir.

Göründüyü kimi, bir sıra milli alətlərimizlə yanaşı (tar, kaman, zurna, tulumba v.s.), balaban da Azərbaycan ifaçılıq mədəniyyətində geniş aspektədə yer almış, musiqi hayatımıza badii-estetik dəyər qazanmışdır. Bu alətdən aşq ifaçılıq sənətində daha çox istifadə olunduğu, saz-söz ustalarının itirakı ilə keçirilən otaylı-butaylı Azərbaycanımızın müxtəlif toy mərasimlərində daima müşahidə etmişik. Bəzən aşq oxuduğu zaman, insan ağızının yumulduğu vəziyyətdə «m» səsinin deməsi ilə alınan boğuş, ahasta (p, mp) səsi balabanda verə bilməsi, bəzən də instrumental ifa məqamında ucadan, aşq «z» səsini (f, ff) bu alətdə nümayiş etdirməsi, balabançının peşkarlığı səciyyələndirmişdir. Aşq səsini məqsədlərlə istifadə edilən balaban növləri arasında ən qədimi olaraq hesab etmişik fikrində təbi ki, haqlıqlırlar. Çünkü əski dönməldən bəri, ulu ozan sənətinin varisi olan aşiqlarımızın yanında daima fəaliyyət göstərmiş, bu gün də bu xidmətimi birgə tərzdə xalq arasında uğurla təbliğ etməkdəirlər.

Bir çox tənmiş muzikoloq alımlarımız zaman-zaman balaban aləti baradə fərqli fikirlər söylemiş, məqalələr yazmış, maraqlı araşdırılmalar apararaq qiymətli tədqiqat əsərləri ortaya qoymuşlar. Ü. Hacıbəyovun, Ə.Bədəl-



Olyan Səmədov

“Hetta bu alət üçün ayrıca «Balaban metodu» yazan istedadlı ifaçı Əlixan Səmədovun göstərdiyi pedaqoji-ifaqlıq fəaliyyətləri də təqdiredicidir.

bəylinin, M.R.Qazimihalın, S.Abdullayevinin, S.Qarahəsanoğlunun, M.Kərimovun, A.Nəcəfovun, R.Əlizadənin adlarını xüsusilə qeyd etməliyik. Hetta bu alət üçün ayrıca «Balaban metodu» yazan istedadlı balaban ifaçısi Əlixan Səmədovun göstərdiyi pedaqoji-ifaqlıq fəaliyyətləri də təqdiredicidir. Azərbaycan Milli Konservatoriyasının müəllimi Babaxan Əmirovun isə Balabanın «bas», «tenor» və «pikkolo» növlərinin yeni variantını hazırlayıb, gənc musiqiçilərin istifadəsinə verməsi də sevindirici haldır.

Xalqımızın məlumudur ki, Azərbaycan çobanları əskidən bəri dağlarda, təpələrdə, dərələrdə, saflaşmış dağlarda, tarlalarda, qoyun sürürlərini qamışdan və ya qarğıdan özü düzəltdiyi tütük alətini qələraq otarmışlar. Çobanların balaban çalmasını isə bugünədək kimse eşidib-duymamışdır. Hetta bəstəkar Ağabəci Rzayevanın xalq şairi Mirvarid Dilbazının sözünə bir vaxtlar bastıladiyi «Çoban Qara» adlı mahnısının sözündə də tütük kəlməsinə rast galırıq.

C) XVIII əsrin sonu, XIX əsrin əvvəlində yaşmış Aşıq Valehin 1970-ci ildə «Gənclik» nəşriyyatı tərəfindən Bakıda çap olunmuş «Alçaqlı, ucalı dağlar» kitabının 43-cü sahifəsində “Cahannamə” adlı poetik məzmunuñ əsərində balaban sözüne rast gəldiyini göstərir.

Balaban alətinin qədim tarixi dövrlərə aid olduğunu sübut edən akademik Teymur Bünyadov Azərnəşr tərəfindən 1993-cü ildə Bakıda yayımladığı “Ösr-

lərdən gələn səslər” kitabının 231-ci sahifəsində belə yazar: “Azərbaycanın Ucar rayonunda Qaratəpə kəndi yaxınlığında arxeologiya qazıntıları nöticəsində 2 min ildən yuxarı yaşı olan gümüş üzük tapılmışdır. Üzüyün üzərində ney çalan adam rəsmi çəkilmişdir. Bu alətin ifa tərzinə görə (çalğıının yanqılıqlı qabarlıq vəziyyətdədir) balabana dəhaç bənzəri vardır”.

Tədqiqatçı alim Rövşən Əlizadə turk dilində yayımladığı “Azərbaycan çalğı aləti balaban” adlı məqaləsində bu nəfəslə alətin qədim keçmişə aid olduğunu bir neçə dəlillərlə sübut etmişdir. Buz bə faktlardan üçünü qeyd etməyi məqsədə uyğun sayırıq.

A) Müəllif XI əsrin görkəmlisi şairi Qətəran Təbrizinin “Divan”ında balaban adına da rast gəlinidir, bu nəfəslə alətin o dövrədə çox yaygın olduğunu, öz şeirindən poetik bir misrani qeyd etməklə əsaslandırmışdır.

B) Maqalənin müəllifi daha sonra XIV əsrə yaşmış Azərbaycan şairi, Qazi Bürhaniddin 1988-ci ildə Bakıda yayımlanmış “Divan” adlı kitabının 235-ci sahifəsində olan qəzəllərində birində balaban sözüne rast gəldiyini göstərir.

C) XVIII əsrin sonu, XIX əsrin əvvəlində yaşmış Aşıq Valehin 1970-ci ildə «Gənclik» nəşriyyatı tərəfindən Bakıda çap olunmuş «Alçaqlı, ucalı dağlar» kitabının 43-cü sahifəsində “Cahannamə” adlı poetik məzmunuñ əsərində balaban adına rast gəldiyini, alim qıyməti bir dəlik kimi qeyd edir.

Azərbaycan xalq poeziyamın bayati növündə balan adının olması da

diqqət çəkicidir. Oğlunu yadelli düşmənlərə qarşı savaşa göndərmiş, fəqət istiqlaliyyət mücadiləsi zamanı şəhid olmuş Azərbaycanlı ananın ürəyindən gələn, dilində səslənən yanğı dolu ağı-bayatisının sözləri belədir:

*Əzizim, bala bani,  
Asta çal balabanı,  
Hammin balası gəldi,  
Bəs mənim balam hanı?*

Bu bayatıda balabanın adının keçməsi təsadüfi deyildir. Özünəməxsus könül oxşayan tembrə malik balabanın yanılışlı sədasi bu bayatının tasir qüvvəsini daha da artırmaqla, gözü yollarda qalan, ürəyi yaralı, qəlibi dağlı, dərdli ananın qəmini, kədərini daha kövrək ifadə edə bilməsi, poetik misrada necə də yerində istifadə edilmişdir.

Türk müsiqi tarixini öks etdiren yazılı qaynaqlar arasında, Mey (balaban – İ.İ.) ilə bağlı olan ən əski mənbə, Maragah Abdülkadirin (1350-1435) “Makasidü'l-Elhan” adlı əsərdi ki, orada belə yazarlı: «Nayçe-i Balaban, surnaya benzer, surnayın talimi bununla yapılar, yumuşak ve həzin sesi vardır».

Mahmud Raqib Qazimihal «Türk nəfəslə çalğıları» adlı kitabının (II naş) 41-ci sahifəsində «Mey» alətinin (balaban – İ.İ.) «zurnalılar» növünün atısı olduğunu, Balabannı Şiraz şəhərində yanadığını Eviya Çələbinin «Səyahətnamə» əsərindən örnek götirməklə belə yazar: «Eviya Çəlebi mey'den Asya'daki adıyla söyle bahseder. «Belban» (veya Balaban, Türkmen kamışlı düdükü) Şiraz da icat edilmişdir. Zurnadakına benzer kulağı yoktur. Türklerce çok kullanıldı» 100 çalanı vardır»

“Azerbaijan Milli Konservatoriyasının müəllimi Babaxan Əmirovun isə Balabanın «bas», «tenor» və «pikkolo» növlərinin yeni variantını hazırlayıb, gənc musiqiçilərin istifadəsinə verməsi də sevindirici haldır.

Demek ki, XVII yüzüylədə İstanbul'da bile çalışıcı varmış». Həmin səhifədə Qazimihal, Marağalı İbni Qaibinin (1435) Fars dilindəki kitabını «nayi-balaban» (yəni qamışlı düdük M.R.Q.) imzasıyla yazdığını qədim mənbə olaraq isnad etmişdir.

Bir çox araşdırmaçı mütəxəssisler balaban alətinin etimoloji cəhətdən izah etməklə, onun «bala» və «ban» kəlmələrinin qovuşmasından yanadığını söyleməkdə haqlıdır. Adından da anlaşılr ki, «bala» kiçik, uşaqlı, körpə anlamındadır. «Ban» isə banlamاقın qısalılmış halıdır. Anadolu türklərində ev qışlarından olan xoruzun hər gün sübh çağında ucadan çıxırmasına, özünəməxsus səs çıxarmasına «Horoz ötür» (Xoruz ötür – İ.İ.) kimi ifadə edildiyi halda, Azərbaycanda «Xoruz banlayır» tərzində deyilməkdir. Göründüyü kimi, «banlamaq» kəlməsi Azərbaycan türklərinin təbirində dəhaç yer almışdır.


Qeyd etməliyik ki, Türkiye ərazisinin ayrı-ayrı bölgələrində balaban adı ilə bağlı 13 kənd, qəsəbə mövcuddur. İki örnək fikrimizi təsdiq etmək istəyirik. Gaziantep bölgəsində Qarqamış adlı bir əraziyə yaxın yerdə «Balaban» adında bir kəndin olduğu da məlumatdır. Qocaelinin Güney – Şərqiñde

tanında da rast gəlinməkdədir: “Qulaq urub dinleyende ümmət grklı,

Minarede banlayanda feqih görklə”. (Bax: Kitabi-Dədə Qorqud, Bakı, Yeni Nəşrlər evi, 1999, səh. 33)

Bir çox milli çalğı alətlərimizin adının haradan yaranmış tədqiqatçılarımızı daima düşünürən, maraqlandıran məssələlərdən olmuşdur. Bu baxımdan Balaban adının da hansı mənbədən gəldiyi istisna deyil. Zooloqüsənəs alımlarımız “Balaban” adında bir ov qışının mövcudluğundan bəhs etməkdədir. Yəqin ki, balaban alətinin tembi bu qışın səsinə yaxın (həzin, kövrək) olduğu üçün “Balaban” deyə adlandırılmalıdır.

Qeyd etməliyik ki, Türkiye ərazisinin ayrı-ayrı bölgələrində balaban adı ilə bağlı 13 kənd, qəsəbə mövcuddur. İki örnək fikrimizi təsdiq etmək istəyirik. Gaziantep bölgəsində Qarqamış adlı bir əraziyə yaxın yerdə «Balaban» adında bir kəndin olduğu da məlumatdır. Qocaelinin Güney – Şərqiñde



Babaxan Əmirov

Qartəpə dağ ətəklərində Böyük Dərbənd ilə Suadıye kəndləri arasında “Balaban” adlı daha bir kəndin olduğu bilinməkdədir. Hetta Anadolu türkləri arasında adı, soyadı Balaban olan (TRT sənətcisi, bağlama ifaçısi Arif Balaban) şəxslər də vardır.

Azərbaycanda balabanın məşhur sanətkarları XVI asırda bəlli olmuşla, çağdaş günümüzdə onun ustadları bu sənəti, ifalar ilə elin-obanın şənliklərində yaşatmış, bu gün də yaşatmaqdırlar.

**İlqar İMAMVERDİYEV,**  
Sənətşünaslıq doktoru, professor

### Ədəbiyyat

1. Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin esasları. Bakı. “Yazıçı” – 1986.
2. Ə.Bədelbəyli. Musiqi lüğəti. Bakı. “Elm” – 1969.
3. Ə.Qafqaziyli. İran türkləri-aşıq mühitləri. «Erzurum» – 2006.
4. İl.Imamverdiyev. Azərbaycan və İran türklərinin aşıq ifaqlığı sənətinin qarşılıqlı əlaqələri. Bakı. “Nafta-Pres” – 2008.
5. T.Bünyadov. Əsrlərdən gələn seslər. Bakı. «Azərnəşr» – 1993.

### Rəzəmə

На основании изучения научных источников в статье представлена история возникновения и развития старейшего духового инструмента Азербайджана балабан. Даётся оценка роли балабана в музыкальной культуре тюркских народов. Кроме этого, анализируется исполнительское искусство ашугов Азербайджана.

### Summary

This article reviews the history and development of Azerbaijan's oldest wind instrument Balaban which is looked upon scientific sources. The role of Balaban is assessed in Turkish Culture. Moreover, Folk art performance of Azerbaijan's Ashugs is analyzed.